

MİSİR MƏRDANOV
SEVDA İSAYEVA
RAMİZ ASLANOV

ALİ RİYAZİYYAT

DƏRSLİK

Elmi redaktor:

Telman Məlikov

fizika-riyaziyyat elmləri doktoru, professor

Rəyçilər:

Nizaməddin İsgəndərov

fizika-riyaziyyat elmləri doktoru, professor

Malik Cəbrayılov

fizika-riyaziyyat elmləri doktoru, professor

Mahir Səbzəliyev

fizika-riyaziyyat elmləri doktoru, professor

Mərdanov Misir, İsayeva Sevda, Aslanov Ramiz

M 25 Ali riyaziyyat. Dərslik. Bakı, “Təhsil”, 2020, 536 s.

“Ali riyaziyyat” dərsliyi on fəsildən və üç əlavədən ibarətdir. Dərslik riyaziyyatın aşağıdakı bölmələrini əhatə edir: xətti cəbr və analitik həndəsənin elementləri, riyazi analizə giriş, integrall hesabı, çoxdəyişənl funkisiyalar, sıralar, kompleks ədədlər, adi diferensial tənliklər, xüsusi törəməli diferensial tənliklər, ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri.

Dərslik Bakı Dövlət Universitetinin kimya və coğrafiya fakültələrinin tədris planlarına və proqramlarına uyğun yazılmışdır. Dərslikdən BDU-nun riyaziyyat ixtisası üzrə təhsil almayan, digər ixtisaslarda oxuyan tələbələri, eləcə də başqa universitetlərin tələbələri və müəllimləri istifadə edə bilərlər.

BBK

UDK 51(075.8)

M 25

ISBN: 978-9952-518-20-7

MÜNDƏRİCAT

GİRİŞ	3
--------------------	---

I FƏSİL. XƏTTİ CƏBR VƏ ANALİTİK HƏNDƏSƏNİN ELEMENTLƏRİ

Mühazirə 1, 2	Matrislər və determinantlar
----------------------	------------------------------------

§ 1. Matris anlayışı.....	5
§ 2. Matrislər üzərində əməllər	7
§ 3. İki tərtibli determinantlar.....	10
§ 4. Üç tərtibli determinantlar.....	12
§ 5. Determinantların əsas xassələri	17
§ 6. Üç məchullu xətti tənliklər sistemi.....	21
§ 7. Tərs matris anlayışı. Xətti cəbri tənliklər sisteminin matris üsulu ilə həlli ...	24

Mühazirə 3	Vektorlar
-------------------	------------------

§ 1. Əsas anlayışlar	28
§ 2. Vektorlar üzərində xətti əməllər.....	29
§ 3. Vektorların xətti asılılığı	33
§ 4. Vektorun koordinatları	38

Mühazirə 4	Vektorların skalar, vektorial və qarşıq hasilləri
-------------------	--

§ 1. Vektorların skalar hasili	42
§ 2. Vektorların vektorial hasili.....	46
§ 3. Vektorların qarşıq hasili	48

Mühazirə 5	Müstəvidə koordinat üsulu. Düz xətt
-------------------	--

§ 1. Müstəvidə koordinat üsulu	51
§ 2. Polyar koordinat sistemi.....	53
§ 3. Müstəvi üzərində düz xətt tənlikləri.....	54
§ 4. Nöqtədən düz xəttə qədər məsafə. İki düz xətt arasındaki bucaq.....	59

Mühazirə 6	Fəzada düz xətt və müstəvi tənlikləri
-------------------	--

§ 1. Fəzada müstəvi tənlikləri	62
§ 2. Nöqtədən müstəviyə qədər məsafə. Müstəvilər arasındaki bucaq.....	65

§ 3. Fəzada düz xətt tənlikləri. Fəzada iki düz xətt arasındaki bucaq.....	67
§ 4. Düz xətt və müstəvinin qarşılıqlı vəziyyəti	70

Mühazirə 7, 8**İki tərtibli əyrilər**

§ 1. Çevrə	73
§ 2. Ellips	74
§ 3. Hiperbola	79
§ 4. Parabola	86

II FƏSİL. RİYAZİ ANALİZƏ GİRİŞ**Mühazirə 9****Həqiqi ədədlər çoxluğu. Ədədi ardıcılıq. Ədədi ardıcılığın limiti**

§ 1. Çoxluq anlayışı	90
§ 2. Çoxluqlar üzərində əməllər	91
§ 3. Ədədi çoxluqlar	93
§ 4. Həqiqi ədədin modulu	95
§ 5. Ədədi ardıcılıq və onun limiti.....	96
§ 6. Yığılan ardıcılıqların xassələri	100
§ 7. e ədədi (Eyler ədədi)	106

Mühazirə 10**Funksiya. Funksyanın limiti.**

§ 1. Funksiya anlayışı	108
§ 2. Funksyanın verilməsi üsulları.....	109
§ 3. Tək, cüt, periodik, tərs funksiya anlayışları.....	110
§ 4. Əsas elementar funksiyaların qrafikləri.....	112

Mühazirə 11**Funksyanın limiti**

§ 1. Funksyanın nöqtədə və sonsuzluqda limiti. Birtərəfli limitlər	118
§ 2. Funksyanın limiti haqqında əsas teoremlər	123
§ 3. Birinci əhəmiyyətli limit.....	126
§ 4. İkinci əhəmiyyətli limit	128

Mühazirə 12**Funksyanın kəsilməzliyi**

§ 1. Funksyanın kəsilməzliyinin tərifi və əsas xassələri.....	129
§ 2. Kəsilmə nöqtələri və onların təsnifikasi.....	133
§ 3. Parçada kəsilməz funksiyaların xassələri	135

Mühazirə 13 Törəmə

§ 1. Törəmə anlayışına gətirilən məsələlər.....	137
§ 2. Funksiyanın törəməsinin ümumi tərifi	140
§ 3. Diferensiallama qaydaları	142
§ 4. Trigonometrik funksiyaların törəmələri	144
§ 5. Mürəkkəb və tərs funksiyaların törəmələri haqqında	146
§ 6. Loqarifmik, üstlü, qüvvət və tərs trigonometrik funksiyaların törəmələri	148

Mühazirə 14 Funksiyanın diferensiali

§ 1. Funksiyanın diferensiali anlayışı və onun törəmə ilə əlaqəsi	151
§ 2. Diferensialın həndəsi mənası	153
§ 3. Funksiya diferensialının xassələri	154
§ 4. Yüksək tərtib törəmə və diferensiallar	156

Mühazirə 15, 16 Törəmənin tətbiqləri

§ 1. Diferensial hesabının əsas teoremləri	160
§ 2. Bernulli-Lopital qaydası.....	163
§ 3. Funksiyanın artması və azalması.....	167
§ 4. Funksiyanın lokal ekstremumu	170
§ 5. Funksiya qrafikinin çöküklüyü və qabarlılığı. Əyilmə nöqtələri	174
§ 6. Asimptotlar.....	177
§ 7. Funksiyanın tədqiqi və qrafikinin qurulması	178

III FƏSİL. İNTEQRAL HESABI**Mühazirə 17 Qeyri-müəyyən integrallar**

§ 1. İbtidai funksiya və qeyri-müəyyən integralların anlayışları	183
§ 2. Qeyri-müəyyən integralların xassələri	186
§ 3. Əsas integrallama üsulları	188

**Mühazirə 18 Kəsr-rasional və trigonometrik funksiyaların
integrallanması**

§ 1. Kəsr-rasional funksiyaların integrallanması.....	192
§ 2. Sadə irrasional ifadələrin integrallanması	195
§ 3. Trigonometrik funksiyaların integrallanması	198

Mühazirə 19**Müəyyən integrallar**

§ 1. Müəyyən integralların tərifi	201
§ 2. Müəyyən integralların əsas xassələri	202
§ 3. Yuxarı sərhədi dəyişən integral. Nyuton-Leybnis düsturu	207
§ 4. Müəyyən integrallarda əvəzətmə və hissə-hissə integrallama üsulları	210

Mühazirə 20**Müəyyən integralların tətbiqləri.
Qeyri-məxsusi integral anlayışı**

§ 1. Müəyyən integralların tətbiqləri	214
§ 2. Müəyyən integralların təqribi hesablanması üçün trapeslər üsulu	222
§ 3. Qeyri-məxsusi integral anlayışı	223

IV FƏSİL. ÇOXDƏYİŞƏNLİ FUNKSİYALAR**Mühazirə 21, 22****Çoxdəyişənlə funksiyalar**

§ 1. Çoxdəyişənlə funksiya anlayışı	227
§ 2. Limit və kəsilməzlik	228
§ 3. Xüsusi törəmələr və tam diferensial	231
§ 4. Mürəkkəb və qeyri-aşkar funksiyaların diferensiallanması	238
§ 5. İstiqamət üzrə törəmə. Qradiyent	240
§ 6. İki dəyışənlə funksiyanın ekstremumu	242

V FƏSİL. SIRALAR**Mühazirə 23****Ədədi sıralar**

§ 1. Ədədi sıra anlayışı. Yığılan ədədi sıraların xassələri	246
§ 2. Ədədi sıranın yığıılması üçün zəruri şərt	251
§ 3. Müsbət hədli ədədi sıralar üçün yığılma əlamətləri	253
§ 4. İşarəsini növbə ilə dəyişən sıralar	259
§ 5. Ədədi sıraların mütləq və şərti yığılması	261

Mühazirə 24**Funksional sıralar**

§ 1. Funksional sıra anlayışı	263
§ 2. Qüvvət sıraları	264
§ 3. Qüvvət sıralarının hədbəhəd diferensiallanması və integrallanması	268
§ 4. Funksiyanın qüvvət sırasına ayrılışı. Makloren və Teylor sıraları	269
§ 5. Triqonometrik sıralar. Furye sırası	274

VI FƏSİL. KOMPLEKS ƏDƏDLƏR**Mühazirə 25****Kompleks ədədlər**

§ 1. Cəbri şəkildə verilmiş kompleks ədədlər üzərində əməllər.....	281
§ 2. Kompleks müstəvi.....	283
§ 3. Kompleks ədədin trigonometrik və üstlü şəkilləri	285
§ 4. Trigonometrik və üstlü şəkildə verilmiş kompleks ədədlər üzərində əməllər.....	286

VII FƏSİL. ADI DİFERENSİAL TƏNLİKLƏR**Mühazirə 26****Bir tərtibli adı diferensial tənliklər.****Ümumi məlumatlar**

§ 1. Diferensial tənliklərə gətirilən məsələlər	291
§ 2. Diferensial tənliklərlə bağlı əsas anlayışlar.....	293
§ 3. Ən sadə adı diferensial tənliklər.....	297
§ 4. Dəyişənlərinə ayrıla bilən diferensial tənliklər	298

Mühazirə 27**Bir tərtibli diferensial tənliklərin elementar
tipləri**

§ 1. Bircins tənliklər	300
§ 2. Bir tərtibli xətti diferensial tənliklər.....	304
§ 3. Tam diferensiallı tənliklər	307
§ 4. Tərtibi aşağı salına bilən diferensial tənliklər	313

Mühazirə 28**Xətti diferensial tənliklər**

§ 1. Xətti diferensial tənliklərlə bağlı əsas teoremlər.....	316
§ 2. Funksiyaların xətti asılılığı. Vronski determinantı.....	318
§ 3. Bircins və bircins olmayan xətti diferensial tənliyin ümumi həlli	323

Mühazirə 29**Sabit əmsallı xətti bircins tənliklər**

§ 1. Sabit əmsallı xətti bircins tənliyin ümumi həllinin tapılması.....	326
§ 2. Sabit əmsallı xətti bircins tənliyin həllinə aid misallar	329

Mühazirə 30**Bircins olmayan xətti diferensial tənliklər**

§ 1. İxtiyari sabitlərin variasiyası üsulu	333
§ 2. Qeyri-müəyyən əmsallar üsulu.....	338

Mühazirə 31, 32**Adi diferensial tənliklər sistemi**

§ 1. Normal sistemlər.....	345
§ 2. Simmetrik formada diferensial tənliklər sistemi	350
§ 3. Xətti diferensial tənliklər sistemi	355
§ 4. Sabit əmsallı xətti bircins sistemlər	357

VIII FƏSİL. XÜSUSİ TÖRƏMƏLİ DİFERENSİAL TƏNLİKLƏR**Mühazirə 33****Bir və iki tərtibli xüsusi törəməli diferensial tənliklər**

§ 1. Əsas anlayışlar.....	366
§ 2. Bir tərtibli xüsusi törəməli xətti bircins tənliyin ümumi həllinin qurulması	369
§ 3. İkiölçülü oblastda baş hissəsi xətti olan iki tərtibli xüsusi törəməli diferensial tənliklərin kanonik şəklə gətirilməsi və təsnifatı.....	373
§ 4. Riyazi fizika tənliklərinin əsas tipləri.....	378

Mühazirə 34**Simin rəqs tənliyi üçün əsas məsələlər**

§ 1. Simin rəqs tənliyinin çıxarılışı	380
§ 2. Simin rəqs tənliyi üçün əsas məsələlərin qoyuluşu.....	383
§ 3. Sonsuz simin sərbəst rəqs tənliyi üçün Koşı məsələsinin xarakteristikalar üsulu ilə həlli. Dalamber düsturu	384
§ 4. Simin sərbəst rəqs tənliyi üçün qarşıq məsələnin dəyişənlərinə ayırma üsulu (Furye üsulu) ilə həlli	387

Mühazirə 35**İstilikkeçirmə tənliyi üçün əsas məsələlər**

§ 1. İstilikkeçirmə tənliyinin çıxarılışı.....	393
§ 2. İstilikkeçirmə tənliyi üçün əsas məsələlərin qoyuluşu	396
§ 3. İstilikkeçirmə tənliyi üçün qarşıq məsələnin dəyişənlərinə ayırma üsulu (Furye üsulu) ilə həlli	397

Mühazirə 36**Laplas tənliyi üçün əsas məsələlər**

§ 1. Laplas tənliyinə gətirilən əsas məsələlər	400
§ 2. Laplas tənliyi üçün əsas sərhəd məsələlərinin qoyuluşu	401
§ 3. Polyar koordinatlarda Laplas tənliyi.....	403
§ 4. Dairəvi oblastda Laplas tənliyi üçün Dirixle məsələsinin dəyişənlərinə ayırma üsulu ilə həlli	405

IX FƏSİL. EHTİMAL NƏZƏRİYYƏSİNİN ELEMENTLƏRİ

Mühazirə 37

Ehtimal nəzəriyyəsinin əsas anlayışları

§ 1. Sınaqlar və hadisələr. Hadisələrin növləri	410
§ 2. Hadisələr üzərində əməllər	412
§ 3. Hadisənin ehtimalının klassik tərifi.....	414
§ 4. Hadisənin ehtimalının statistik tərifi	416
§ 5. Həndəsi ehtimal	418

Mühazirə 38, 39

Ehtimal nəzəriyyəsinin əsas düsturları

§ 1. Ehtimalların toplanması	420
§ 2. Ehtimalların vurulması.....	425
§ 3. Tam ehtimal düsturu.....	433
§ 4. Bayes düsturları.....	435
§ 5. Asılı olmayan təkrar sınaqlar. Bernulli düsturu	437
§ 6. Ən böyük ehtimallı say.....	440
§ 7. Laplasın lokal və integral teoremləri.....	442
§ 8. Puasson düsturu.....	444

Mühazirə 40, 41

Təsadüfi kəmiyyətlər

§ 1. Təsadüfi kəmiyyət anlayışı	446
§ 2. Diskret təsadüfi kəmiyyətin paylanması	447
§ 3. Təsadüfi kəmiyyətin paylanması funksiyası.....	449
§ 4. Diskret təsadüfi kəmiyyətin riyazi gözləməsi	453
§ 5. Diskret təsadüfi kəmiyyətin dispersiyası	458
§ 6. Kəsilməz təsadüfi kəmiyyətin paylanması funksiyası. Paylanması sıxlığı.....	463
§ 7. Kəsilməz təsadüfi kəmiyyətin riyazi gözləməsi və dispersiyası	467
§ 8. Başlangıç və mərkəzi momentlər. Moda və median	469

Mühazirə 42

Əsas paylanması

§ 1. Binomial paylanması	471
§ 2. Puasson paylanması	474
§ 3. Müntəzəm paylanması	476
§ 4. Üstlü paylanması.....	478
§ 5. Normal paylanması	480

Mühazirə 43**Böyük ədədlər qanunu. Mərkəzi limit teoremi**

§ 1. Çebişev bərabərsizliyi	483
§ 2. Çebişev teoremi	486
§ 3. Bernulli teoremi.....	490
§ 4. Mərkəzi limit teoremi	492

X FƏSİL. RİYAZI STATİSTİKANIN ELEMENTLƏRİ**Mühazirə 44****Riyazi statistikanın əsas anlayışları**

§ 1. Riyazi statistikanın əsas məsələləri	494
§ 2. Seçmə üsulu	495
§ 3. Poligon. Histoqram.....	498
§ 4. Empirik paylanması funksiyası	501
§ 5. Baş və seçmə çoxluqların ədədi xarakteristikaları	503

Mühazirə 45**Paylanması parametrlərinin statistik qiymətləndirilməsi**

§ 1. Paylanması parametrlərinin statistik qiymətləri və onların əsas xassələri	506
§ 2. Riyazi gözləmənin və dispersiyanın seçimə görə qiymətləndirilməsi.....	507
§ 3. Statistik qiymətlərin tapılması üsulları	510
§ 4. Etibarlı interval, etibarlı ehtimal anlayışları	514
§ 5. Normal paylanması riyazi gözləməsi üçün etibarlı interval.....	514
Əlavə 1	519
Əlavə 2	524
Əlavə 3	525
Ədəbiyyat	526